

Azərbaycan Respublikasının  
Gənclər Fondunun Müşahidə  
Şurasının 04 oktyabr 2018-ci il  
tarixli Q-03 nömrəli Qərarı  
ilə təsdiq edilmişdir.

## **AZƏRBAYCAN RESPUBLİKASININ GƏNCLƏR FONDU TƏRƏFİNDƏN İSTEDADLI VƏ FƏAL GƏNCLƏRİN MÜKAFATLANDIRILMASI QAYDASI**

### **I. Ümumi müddəalar**

1.1. “Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən istedadlı və fəal gənclərin mükafatlandırılması Qaydası” (bundan sonra - bu Qayda) Azərbaycan Respublikasının Prezidentinin 29 avqust 2018-ci il tarixli 253 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”nın 10.1.3-cü yarımbəndinə və Azərbaycan Respublikasının Gənclər Fondunun (bundan sonra – Fond) Nizamnaməsi”nin 3.1.15-ci və yarımbəndinə müvafiq olaraq hazırlanmışdır.

1.2. Mükafat Fond tərəfindən müəyyən olunmuş istiqamətlər üzrə istedadlı və fəal gənclərə verilir.

1.1. Mükafat nəğd pul (nəğd pulun məbləğini Müşahidə Şurası müəyyən edir), fəxri diplom və ya qiymətli hədiyyə formasında verilir.

1.2. Mükafat ildə bir dəfə ilin sonunda Müşahidə Şurasının qərarı ilə verilir.

1.3. Mükafat Azərbaycan Respublikası 16-29 yaş arasında olan Azərbaycan Respublikası vətəndaşlarına (gənclərə) verilir.

1.4. Mükafata namizədlə bağlı yekun qərar Fondun icraçı direktorunun təqdimatı əsasında Müşahidə Şurasının qərarı əsasında qəbul edilir.

### **II. Mükafatın verilməsi şərtləri**

2.1. Mükafat gənclərə aşağıda göstərilən nailiyyətlərinə görə verilir:

2.1.1. elmdə əldə etdikləri yüksək nailiyyətlərə, elmin zənginləşdirilməsi və inkişafına xidmət edən fəaliyyətə görə;

2.1.2. təhsilin inkişafına və zənginləşdirilməsinə xidmət edən fəaliyyətə, təhsildə uğurlu nəticələri ilə xüsusi fərqlənməyə, təhsil müəssisəsinin ictimai-mədəni həyatında fəal iştirakına görə;

2.1.3. mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət sahələrində əldə etdikləri yüksək nailiyyətlərə, bu sahənin zənginləşdirilməsi və inkişafına xidmət edən fəaliyyətə görə;

2.1.4. dövlət gənclər siyasəti üzrə proqram və layihələrin həyata keçirilməsində əldə etdikləri yüksək nailiyyətlərə görə;

2.1.5. dövlətlərarası münasibətlərin, mədəniyyətlərarası dialoqun, dövlət və cəmiyyətin inkişafına yönəldilmiş aktiv fəaliyyətə görə;

2.1.6. könüllülük fəaliyyəti;

2.1.7. beynəlxalq tədbir və müsabiqələrdə ölkəni layiqli təmsilə görə;

2.1.8. milli-mənəvi dəyərlərin və mədəni irsin qorunmasında xüsusi fəaliyyətə görə;

2.1.9. hərbi xidmətdə fərqlənməyə və əldə etdiyi uğurlara görə.

2.2. Mükafat bir şəxsə bir dəfə verilir.

### **III. Mükafata təqdim edilən namizədlərin seçimi və mükafatın verilməsi**

3.1. Mükafata irəli sürülən namizədlər haqqında məlumatlar Fond tərəfindən hazırlanaraq Müşahidə Şurasına təqdim olunur.

3.2. Fond Müşahidə Şurasına ən çoxu on namizəd təqdim edir.

3.3. Fond mükafata irəli sürdüyü hər bir namizədlə bağlı aşağıdakı sənədləri Müşahidə Şurasına təqdim edir:

3.3.1. Namizədin mükafata irəli sürülməsi barədə təqdimat. Təqdimat Fondun icraçı direktoru tərəfindən imzalanır və Şuraya təqdim olunur;

3.3.2. namizədin tərcümeyi-halı;

3.3.3. namizədin xasiyyətnameəsi. Xasiyyətnameə namizədi irəli sürən qurumun rəhbəri tərəfindən imzalanır və həmin qurumun möhürü ilə təsdiq edilir;

3.3.4. bu Qaydanın 2.1-ci bəndində göstərilən şərtlərə uyğun olaraq namizədin fəaliyyəti haqqında məlumat.

3.5. Mükafata təqdim edilmiş namizədlərin seçimini Müşahidə Şurası aparır.

### **IV. Maliyyələşdirmə**

4.1. Maliyyələşdirmə "Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitlərindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası"na uyğun olaraq, Fond tərəfindən həyata keçirilir.

4.3. Ayrılmış maliyyə vəsaiti Azərbaycan manatı (AZN) ilə ödənilir.

4.4. Gənclərə mükafat əvəzsiz olaraq verilir.

4.5. Fond verilən mükafatın xərclənməsi ilə bağlı hesabat tələb etmir.